

# Yay gecəsinin



**Baba BƏBƏYEV**

*filologiya elmləri doktoru, AMEA-nın  
N.Gəncəvi adına Ədəbiyyat İnstitutu-  
nun böyük elmi işçisi*

İnsanın duyub qavradıqları, psixikasında baş verənlər, təbii ki, əzsiz ötüşmür, az və ya çox hissisi orada hifz olunur, hətta tofakkürlərdə ömrüllük qalır. Hər kəsə daha çox yaşlı vaxtında uşaqlıq illorında baş verənlərin psixikada izi, əlamətləri (hadisələrin dörocosundan, faciəviliyindən, yoxsa digər qeyri-müəyyənlikdən asılı olaraq) işarələri mütləq yaddaşlarda qalır. Bu yaddaqalmalar insan xarakterinə malik xüsusiyyətlər olmaqla bir informasiyanın fasiləsiz olaraq, mütəmadi toplanması qabiliyyətidir.

Tanınmış ədəbiyyatşunas, nəzəriyyəçi alim, professor Məmməd Əliyevin ömrünün yetmişinci baharında keçmişini xatırlaması, yaddaşını cəmloşdırıb uşaqlıq illorunu "Bir yay gecəsi"ndə (Bakı, "Elm və tohsil", 2018) toplayıb qələmo alması bizo tövəcüblü görünəndi. Çünkü Məmməd müəllimə daha yaxın, özüni pasibən bildiyi, əhatasındakılərlə ünsiyyət zamanı onun yaddaşına dəfələrlə müraciət etməsinin şahidi və ya iştirakçı olmuşdur. Psixologiya nəzəriyyəsində göstərilir ki, yaddaş üç mühüm proses nəticəsində yaranır və onlardan birincisi yaddasaxlamadır. Bu gediş prosesində insan beyninə daxil olan müxtəlif çalarlı məlumatların şorhi, identifikasiyası və kodlaşması aparılır. O biri - həfizə prosesinin ikinci mərhələsi isə toplanmış məlumatlar bankının qorunması, nohayot, üçüncü gedışatda, yaxud mərhələdə ixtiyari və ya qeyri-ixtiyari yadlaşmadır. Məmməd müəllim povestində yaddaşından, tocrübəsindən istifadə edərək maraqlı, insanı üzən, bozən də narahat edən, sevindirən, mübarizəyə soslöyən xeyirin şor qüvvələr üzərində qələbosino oxucuda inam yaranan, təbii, canlı ləvhələr yaratmağa nail olubdur. Uşaqlıq illorının xatirələri olduğundan və bir kondə baş verən ohvalatlar oxucu tərəfindən həvəslə oxunur. Müəllif illərlə yaddaşında qabar bağlamış, içində qövrədən xatirələrini - yaxşılı-pislə nə varsa olanları somimi bir dilə etməyə, sənki, ürəyini boşaltmağa çalışıbdır.

Biz povestin yalnız kiçik bir möziyyətləri üzərində dayanacaqıq. Bu kiçik təhlil bizo Məmməd Əliyevin əsərindəki yaddaşın - xatirələrə dənən nastoljisinin bozı vacib, didaktik, etnoqrafiq, coğrafi, ailə-məişət, tarixi, mifoloji inanc xüsusiyyətlərim aqmağa və cəni zamanda dağlarla Xəzər dənizi arasında yerleşən yurd yerinin ona təsiri, onu duygusal etməsi haqqındaki fikrimizi tosdiqləməyə imkan verəcəkdir.

Səciyyəvi həldir ki, povest hadisələrinin yeri - Xızı (əsərdə məkanın rolu çox böyükdür) - varlıqla yoxluq, reallıqla sanki bu saat duman kimi dağlılaq və yox olacaq bir reallıq arasındadır. Təhkiyənin təossüfüñə kəndlərin virana qalmış xarabalıqlarla dənən qalıqları sanki borpa üçün lazımlı olan dayaqlardan möhrum olmuşdur. Bu geriliyin, inkişafdan qalmanın, sakinlərin doğma yurd-yuvalarından köçməsinin sabobları nodır? Dağlar və meşələr, topalar və düzənlər, qayalar üzərində bərəqərə olan məkənə Mərkəzi rohborliyin - Kreml funksionerlərinin milli müsəlman ölkələrindən biri kimi qiyməti və ya koc baxması ilə əlaqədardır.

İlk baxışda mətnədəki hadisələrin nağılıçısı macarəçi təsiri bağışlaya bilər. Lakin çox kiçik miniatür höcmli povestdə realist onononin yaddaşlara

**Məmməd Əliyev**

## Bir yay gecəsi



hopmuş xatirələr kimi bodii inikasını görürson.

İctimai, siyasi, tarixi-coğrafi baxımdan da Məmməd Əliyev o dövr Azərbaycan tarixində cərəyan edən hadisələri (Xızı və ətraf kəndlərin timsalında, bu məkanın Azərbaycanın bir parçası olmaqla) öz. gənclik, toləbəlik mövqeyinə, öz dünyagörüşünə uyğun şəkildə dəyərləndirir, onları obyektiv təsvir edir. Məsolon, o, povestində dini və məstik proseslərin ictimai proseslərdən, övliyalara inamı sosializm ideyasından üstün tutur. (İvlərini oğurlayanların tutulmasında da qohumları da olsa milis işçilərindən daha çox inanc mosolosu öňə çokılır). Ona görə yox ki, müəllif belə düşünür və belə istəyir, daha çox ona görə ki, Azərbaycan xalqı, müsəlman milli ruhu bunu toləb edir. Müəllif istedadlı, bacarıqlı, ali tohsil alan kənd gənci olsa da aydın dərk edir ki, müsəlman milli ruhunun

# SOYUGU

dərinliklərində (o illəri nəzərə alsaq) digər proseslər, yəni dini, azadlıq prosesləri cərəyan edir ki, bu da gec-tez ötəri olan sosial problemləri üstələməlidir. (O illər universitetlərdə bəzi demokrat tələbələr müəllimlər xisən-xisən nəyiso desələr də, təbii ki, bunlar sırt olaraq qalırdı). Odur ki, gənc tələbə Məmməd də çəvrəsində olan neqativ halları gördükcə düşünürdü ki, bu millət gec-tez problemlər məngənəsindən azad olaraq öz milli məcrasına və din yoluna qayıdaçaqdır. Bu belə də oldu. Əsərdən alındığımız tövüsürat belədir. Deməli, xatirə-povestdən hasil olan qənaəət müəllisin şəxsi mülahizəsi, onun subyektiv istəyinin nəticəsi deyildir, bütün bunlar məhz həyatın və tarixin özünün qonağıdır. Əsər qeyri-adi, şədevr də deyildir. Bunu mozmanın nəqlində, cümlə quruluşunda, bədii təsvir və ifadə vasitələrindən istifadəsində görürük. (Yuxarıda etiraf etdi ki, müəllif peşəkar yazıçı deyildir, heç iddiası da yoxdur). Lakin mətnində toxunulan, qaldırılan, görünən problemlər yeni məna və yeni ideya çalarları ilə üzə çıxır. Müəllisin mövqeyi sərf obyektivdir. Onun fikirlərini dərk edirən, sadəcə bunların yerinə yetirilməsini sosializm prinsipi tələblərini nəzərə almadan nəinki müəyyən hissələrini, heç bir komponentini də həll etmək imkanı yoxdur, mümkün də deyildir.

Povestdəki obrazların çoxu tohkiyəçinin ya ailə üzvləri, ya da yaxın-uzaq qohumlardır. Bu əsərdə müəllif həm də özü qohrəmandır. Düşünmək olardı ki, qohrəmanın deyimlərinə, fikirlərinə istinadən müəllisin mövqeyini açmaq olar. Birincisi, burada müəllif və qohrəman eyni şəxsdir. İkincisi iso başqa əsərlər olsayıdı nəzəri cəhətdən bildirilərdi ki, qohrəmanın sözü bütün məqamlarda müəllisin fikrini ifadə edə bilməz.

Povestdə tarixi, coğrafi yer adlarına, hadisələrə geniş yer verilməsi, övliya, kənd, yoxuş, dağ, çay, düz və s. yer adlarının xatırlanması, Şah İsmayıllı Xətainin ən çox sevdiyi qadını Tachı xanımın ziyarətgaha çərvilən məzarı, sofovılörin hərbi köçlərinin bu yerlərdən keçib Şimala - Dağıstana getmələri və s. məsələlər tarixi fakt olaraq povestin möziyyətini artıran cəhətlərdəndir. Əsərdə 1918-ci ildə erməni quldur dəstələrinin Alxanlı kəndini viran edib, günahsız əhalini qanına qəltən etməsi - qılıncdan keçirməsi və ya evlərə yiğib yandırması səhnələrinin təsviri də faktoloji cəhətdən qiymətli məlumatlardır. Yaddaşını çözələyən tohkiyəçi yol boyu, at belində ötüb keçdiyi Quyubulaq, Əmirxanlı, Qarabağlı kəndlərinin sakinlərinin köcüb başqa yerlərdə məkan salmaları, baxımsızlıq ucbatından uçub-dağılmış evlərin qanqallıq içinde itib batmasını ürok ağrısı ilə təsvir etməsi təbii və inandırıcı məqamlardandır.

Yaradıcılığın bütün sahələrində, o cümlədən nəsərdə millətin tarixinə marağın oyanması, yaddaşın ortaya çıxməsi XX əsrin 80-ci illərindən başladı. Bədii nəşr bu keçid, yaxud mərhələdə fürsəti fövtə vermodı, milli tarixi yaddaşın faktları, hadisələri, obrazları bədii tohkiyəyə cəlb olundu. Söhbət müasir insanların onilliklər ərzində yasaq olunan qadağalardan sonra öz milli tarixinə qayıdışından, iç dünyasında qaysaq bağlamış olayların bədiiləşdirilməsindən gedir. Bu tipli nəşr nümunələrinə Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", Y.Səmədoğlu-nun "Qotl günü", Çingiz Hüseynovun "Fətəli fəthi", Mövlud Süleymanlıının "Köç" və başqa romanlarda tarixi mərhələlərimizin təsvirində rast golındı.

M.Əliyev də "Bir yay gecisi" povestində tarixi-coğrafi baxımdan insan gözü önünde baş verən çox da uzaq keçmişdə olmayan (40-50 il), bu gün üçün də çağdaş hesab olunacaq olayları, bilavasitə, yaddaşını çözüb öz tövüsüratında ortaliga qoyubdur.